



**AZƏRBAYCAN RESPUBLİKASININ
AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ
DÖVLƏT KOMİTƏSİ**

2020-Cİ İL ÜZRƏ FƏALİYYƏT

HAQQINDA HESABAT

Yanvar - 2021

BAKI

MÜNDƏRİCAT

• Giriş	3
• Ailə məsələləri sahəsində fəaliyyətə dair tədbirlər	3
• Uşaq məsələləri ilə bağlı keçirilmiş tədbirlər	5
• Regional mərkəzlərin fəaliyyəti	7
• Qadın hüquqları və gender problemləri sahəsində həyata keçirilmiş tədbirlər	9
✓ Qadın Resurs Mərkəzləri ilə iş	10
• Beynəlxalq əlaqələrin inkişafı istiqamətində tədbirlər	11
• Qəbul edilən hüquqi sənədlər	12
• Analitik araşdırmalar	13
• Çap materialları və video roliklər	15
• Vətəndaş müraciətləri	16
• QHT-lərlə iş	16
• KİV, İctimai Şura ilə iş	17

Giriş

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, respublikanın tərəfdar olduğu beynəlxalq konvensiyaları, Dövlət Proqramlarını rəhbər tutaraq müvafiq sahələr üzrə vəzifələrini icra edir.

Komitə 2020-ci ildə əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun fəaliyyət göstərmişdir. Öz fəaliyyətində o, bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq etmiş, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birgə layihələr icra etmişdir. Komitə tərəfindən təşkil olunan tədbirlərdə yerli icra, hüquq-mühafizə və məhkəmə orqanlarının, habelə yerli özünüidarəetmə orqanlarının nümayəndələri yaxından iştirak etmişdirlər.

Cari ilin aprel ayından etibarən COVID-19 pandemiyası ilə əlaqədar olaraq Komitə tərəfindən təşkil edilən tədbirlər, iclaslar, təlim və görüşlər onlayn formatda həyata keçirilməyə başlanılmışdır.

Ailə məsələləri sahəsində fəaliyyətə dair tədbirlər



Komitə tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəsillə aşılınması, reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği və digər mövzularda tədbirlər həyata keçirilmişdir.

Cari il ərzində Komitənin təşəbbüsü, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif təhsil müəssisələrinin müəllim və tələbələri üçün “Reproduktiv sağlamlıq”, “Qeyri-infeksion xəstəliklərin profilaktikası. Süd vəzi xərcəngi və onun profilaktikası”, “Pandemiya dövründə sağlam həyat tərzinin vacibliyi”, “Sağlam həyat təzi. QİÇS-dən qorunma yolları”, “Qan xəstəlikləri (talassemiya və hemofiliya). Qohum evliliyi” adlı tədbirlər həyata keçirilmişdir. Ümumilikdə tədbirlərdən 360 nəfər tələbə və müəllim heyəti faydalanmışdır.

Pandemiya dövründə cənab Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə

mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq məqsədilə Komitə tərəfindən “Ailəm” müsabiqəsi həyata keçirilmişdir. Müsabiqəyə ümumilikdə 23 ailə tərəfindən 26 video və 17 foto material daxil olmuşdur. “Ən yaxşı foto material” və “Ən yaxşı video material” nominasiyaları üzrə qaliblər seçilərək diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Eyni zamanda Komitə tərəfindən cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamının icrası istiqamətində “Ailə Könüllüləri” layihəsi həyata keçirilmişdir. Layihəyə Azərbaycanın müxtəlif regionlarından 43 ailə könüllü olaraq qoşulmuşdur. Ailə könüllüləri tərəfindən həssas qruplara daxil olan 22 ailə (şəhid ailələri, aztəminatlı ailələr, tēmas xəttində yaşayan ailələr, ata himayəsindən məhrum olan və anası ilə tək yaşayan uşaqlar, tēnha, kimsəsiz yaşayan yaşlı insanlar) ziyarət edilmişdir. Layihə çərçivəsində Komitə tərəfindən könüllü ailələrlə onlayn konfrans keçirilmişdir.

Gənclər arasında milli–mənəvi dəyərlərin təbliği, onların ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, nümunəvi ailə modellərinin tanıtılması məqsədilə “Ailələrimizi tanıyaq” layihəsinə start verilmişdir. Layihə çərçivəsində Faşizm üzərində qələbənin 75 illik yubileyi ərəfəsində ilk olaraq cəmiyyətdə hörmət qazanan, Böyük Vətən Müharibəsi iştirakçısı, Laçın rayonundan məcburi köçkün və hazırda Şəkiddə məskunlaşan Əhmədovlar ailəsi, daha sonra isə Lənkəran şəhərində yaşayan, 64 il birgə ömür sürən, nümunəvi ailə kimi tanınan Məmmədovlar ailəsi ilə onlayn görüşlər keçirilmişdir.

Validənlər üçün karantin və sosial izolyasiya müddətində ailənin psixoloji iqliminə, yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin müzakirəsi ilə bağlı ailələrdə yaranan psixoloji problemlərin həllində köməklik göstərmək məqsədilə Komitə tərəfindən psixoloqların iştirakı ilə “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda onlayn görüş keçirilmişdir.

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq 15 may “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Bu münasibətlə Komitə tərəfindən 15 may tarixində "Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilmişdir. Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçirilən video-konfransda Komitə sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxış etmişdir. Onlayn konfransın video-yazısı Komitənin rəsmi feysbuk səhifəsində yerləşdirilmişdir.

Komitə tərəfindən BMT İnkişaf Proqramı ilə "Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması layihəsi" çərçivəsində, COVID-19 pandemiyası ilə bağlı sağlamlıq imkanları məhdud övladları olan az təminatlı ailələrə yardım göstərilməsi məqsədi ilə 20 aztəminatlı ailə seçilmişdir. Ailələrə yardım poçt vasitəsi ilə çatdırılmışdır.

Ailə siyasəti istiqamətində sosial mediada onlayn formatda keçirilən təlim və görüşlərə ümumilikdə 8800-dən çox baxış sayı qeydə alınmışdır.

Uşaq məsələləri ilə bağlı keçirilmiş tədbirlər



Komitə dövlət uşaq siyasəti istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.

Komitə tərəfindən uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların potensialının aşkar edilməsi, müstəqil özünü ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir.

Cari ildə uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, onların öz hüquqlarını bilməsi, bacarıqlarının artırılması məqsədi ilə Komitədə 40-dan çox uşağın iştirakı ilə seminar keçirilmişdir.

Komitənin layihəsi olaraq yaradılan "Uşaq Səfirələr Məclisi" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə bağlı irəli sürülmüşdür. Məqsəd uşaqlarda ictimai fəallığın artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, uşaqların iştirak hüququnun təmin olunması, eləcə də onlarda idarəetmə mədəniyyətinin formalaşdırılmasıdır. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

münasibətilə Komitə sədri və “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn video konfrans keçirilmişdir.

Eyni zamanda Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilmişdir. Konfransda Komitənin sədr müavini Aynur Sofiyeva və Təhsil nazirinin müavini Firudin Qurbanov pandemiya dövründə tətbiq olunan karantin rejimi çərçivəsində təhsilin təşkili məsələləri ilə bağlı “Uşaq Səfirlər Məclisi”nin üzvlərini maraqlandıran sualları cavablandıraraq, təhsilin uşaqların həyatında mühüm rolunu, eyni zamanda hazırda davam edən pandemiya şəraitində tədrisin təşkili məsələsinin aktual olduğunu qeyd etmişdirlər.

Komitənin rəsmi feysbuk səhifəsində uşaqlar üçün "Həyatı bacarıqlara yiyələni!", "Uşaqların asudə vaxtının səmərəli təşkili", "Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi", "Uşaqlarla uğurlu ünsiyyətin qurulması", "Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası", "Qarabağ Azərbaycandır!" mövzularında vebinar, konfrans və təlimlər keçirilmişdir.

Keçirilən onlayn vebinar, təlim və seminarlara ümumilikdə 25154 baxış sayı qeydə alınmışdır.

Cari ildə Uşaq Hüquqları haqqında Konvensiyanın 31-ci ildönümü münasibətilə onlayn beynəlxalq konfrans keçirilmişdir. Konfrans zamanı uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən çıxışçılar bu münaqişədən xüsusilə uşaqların əziyyət çəkdiyini qeyd etmişdirlər. Konfransda Azərbaycan, Böyük Britaniya, Türkiyə, Latviya, Macarıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Pakistan, Gürcüstan, Rusiya, Hindistan, İran, Birləşmiş Ərəb Əmirliklərindən olmaqla 14 ölkədən ümumilikdə 25 uşaq iştirak etmişdir.

Komitə tərəfindən ənənəvi olaraq uşaqlar arasında hər il keçirilən “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyun uşaqların dünyagörüşünün artırılması, yeni biliklərin əldə edilməsinin stimullaşdırılması və asudə vaxtının səmərəli təşkili məqsədini daşıyır. Bu il “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyun hazırkı dövrdə global pandemiya ilə irəli gələrək və karantin dövrünün tələblərini nəzərə alaraq onlayn formatda keçirilmişdir. Ağstafa rayonu, Dağkəsəmənli kənd 2 sayılı orta məktəbi təmsil edən şagird intellektual oyunun qalibi seçilərək, “Qələbəyə doğru” kubokunu qazanmışdır. Qalibin kuboku, eləcə də finalçılar üçün nəzərdə tutulmuş diplom və hədiyyələr ölkədə elan edilən karantin rejiminin qaydalarına uyğun olaraq sahiblərinə təqdim edilmişdir.

Komitə tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə karantin xəstəxanalarında koronavirusdan müalicə alan uşaqlara dəstək

məqsədlə "Kitab hədiyyəsi" aksiyasına başlanılmışdır. Aksiyanın təşkilində məqsəd koronavirusdan müalicə alan uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım etmək, onların davamlı mütaliyəyə həvəsini artırmaqla inkişafına kömək etmək, eləcə də mənəvi və psixoloji dəstək verməkdir. Ölkəmizdə fəaliyyət göstərən uşaq kitabxanaları, uşaq nəşriyyatları və uşaq yazarlarının böyük marağına səbəb olan aksiyaya ilk olaraq Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Bakı Uşaq Nəşriyyatı, Gəncliyə Yardım Fondu, uşaq yazıçısı Mehriban Nağıyeva dəstək vermişdirlər. Aksiya zamanı qısa müddət ərzində 300-ə yaxın kitab toplanılmış və uşaqlara çatdırılmışdır.

Həmçinin Komitənin təşəbbüsü ilə koronavirus pandemiyası dövründə Talassemiya və Hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Milli Hemotologiya və Transfiziologiya Mərkəzində qanvermə aksiyası həyata keçirilmişdir. Humanist xarakterli aksiyada "Ümidli Gələcək" Gənclər Təşkilatının, "Birlik" Xeyriyyə Təşkilatının, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin, "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin, Bakı Tekstil Fabrikinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Azərbaycan Türkiyə İş Adamları Birliyinin əməkdaşları və üzvləri, könüllü ailələr də iştirak etmişdirlər. Komitənin çağırışı ilə aksiyaya 399 nəfər qoşulmuşdur.

"İraq və Suriyadan Azərbaycan Respublikası vətəndaşları olan uşaqların Azərbaycana gətirilməsi ilə bağlı İşçi Qrupuna" daxil olan dövlət qurumları arasındakı iş bölgüsünə əsasən, 2018-2020-ci illər ərzində repatriasiya olunan 247 uşaq və onların ailələrinə hüquqi, sosial, təşkilati və psixoloji yardımın göstərilməsi, o cümlədən yeni gətirilən uşaqların himayə və qəyyumluğa götürülməsi, reabilitasiya proqramlarına cəlb edilməsi və digər məsələlərlə bağlı zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu ailələrə UNİCEF və ASAN xidmətin dəstəyi ilə maddi yardımlar da göstərilmişdir. Hal-hazırda bu qrupa daxil olan 110 uşaq üçün Təhsil Nazirliyi ilə birgə distant təhsil layihəsi həyata keçirilir. Komitənin təşəbbüsü ilə 109 uşağa planşetlər alınmış və təqdim edilmişdir.

Uşaq hüquqlarının təmin edilməsinə dair ölkədə ümumi vəziyyətin təhlili, uşaq hüquqlarının qorunması sahəsində irəliləyişlərin və çatışmazlıqların nəzərdən keçirilməsi, aktual problemlərin həlli istiqamətində təkliflərin hazırlanması, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində aparılmış tədbirlərin nəticələrinin üzə çıxarılması məqsədilə uşaq hüquqlarının təmin edilməsinə dair respublika üzrə 2018-ci və 2019-cu illərin analitik məlumatlarını özündə əks etdirən hər bənd üzrə infoqrafika ilə işlənmiş ətraflı müqayisəli hesabat hazırlanmışdır.

Regional mərkəzlərin fəaliyyəti



COVID-19 pandemiyası ilə mübarizə kampaniyası çərçivəsində Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM-lər) tərəfindən müxtəlif sahələr üzrə genişmiqyaslı layihələr, maarifləndirici tədbirlər və aksiyalar həyata keçirilmişdir.

Mərkəzlər tərəfindən uşaqlar və valideynlər arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzularda 457 nəfərin iştirakı ilə əyani və onlayn formatda təlimlər keçirilmiş, bukletlər paylanmışdır.

COVID-19 virusunun geniş yayılması səbəbindən respublikanın Zaqatala, İsmayilli, Şəki, Göyçay, Ağsu, Şamaxı, Oğuz, Qəbələ və Balakən rayonlarındakı internat müəssisələrindən ailələrə göndərilmiş 59 uşağın ailə daxilində psixo-sosial vəziyyəti qiymətləndirilmişdir.

Mərkəzlərin işçi heyətinin bacarıqlarının artırılması məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi, PM Akademiya, GİZ Almaniya Tərəfdaşlıq təşkilatı tərəfindən müxtəlif mövzularda keçirilən təlimlərdə 60 əməkdaş iştirak etmişdir.

Komitə və UADM-lərdə il ərzində ümumillikdə 55 nəfər könüllülük fəaliyyətinə qoşulmuş, həmin fəaliyyətdən 2270 nəfər faydalanmışdır.

Koronavirusla mübarizə kampaniyası çərçivəsində "Ailələrə zəng" maarifləndirmə aksiyası vasitəsilə 3245 vətəndaş məlumatlandırılmış, 1020 ailəyə məlumat vərəqi paylanmış, 361 nəfərə psixoloji dəstək göstərilmiş, 1562 nəfərə Mərkəzlərin könüllüləri tərəfindən tikilmiş tibbi maskalar paylanmış, 834 uşağa onlayn məşğələ keçirilmişdir.

Komitə və UADM-lərin səyi nəticəsində 2446 ailə ərzaq yardımı ilə təmin olunmuşdur. Komitə tərəfindən keçirilən "Ailədən ailəyə" dəstək aksiyası çərçivəsində 146 ailə tərəfindən həssas təbəqədən olan 745 ailəyə yardım göstərilmişdir.

Müharibə dönməndə məktəb və kolleclərdə, sanatoriyalarda müvəqqəti olaraq yerləşdirilən ailələrlə müxtəlif mövzularda maarifləndirmə tədbirləri, sığınacaq şəraitində 450 uşaq ilə inkişafetdirici məşğələlər keçirilmiş, analara psixoloji dəstək göstərilmişdir.


Vətən müharibəsi dövründə UADM-lər tərəfindən şəhid ailələri, müalicə alan 81 yaralı əsgər ziyarət edilmiş, psixoloji dəstək göstərilmiş, onlara sosial problemlərinin həlli ilə bağlı müvafiq köməkliklər edilmişdir. “Əsgərə sovqat” aksiyası çərçivəsində könüllü olaraq toplanmış geyim və şəxsi qulluq əşyaları və s. cəbhəyə göndərilmişdir.

Komitə tərəfindən 31 dekabr Dünya azərbaycanlıların həmrəyliyi günü və yeni il ərəfəsində 11 rayonda 450-yə yaxın şəhid və müharibədən zərər çəkmiş ailələrə ərzaq yardımı edilmiş, uşaqlara geyimlər və yeni il hədiyyələri verilmişdir.

Komitə, UNİCEF və ASAN könüllüləri təşkilatı ilə birgə müharibədən zərər çəkən uşaqlarla psixo-sosial dəstək işinin aparılması məqsədi ilə Goranboy və Ağdam rayonlarında “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi həyata keçirilir. Bu rayonlarda müharibədən zərər çəkən 300-dən çox ailəyə səfər edilmiş, qiymətləndirmə aparılmış, 600 uşağın ilkin psixo-emosional vəziyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, uzun illər müharibə ərəzində yaşayan insanlar bu vəziyyətə qismən adaptasiya olmuşdurlar. Eləcə də həyat tərzinin pandemiya şəraitinə uyğunlaşdırılması, bəzi kəndlərdə uşaqların onlayn təhsilə qoşulma imkanlarının məhdud olması uşaq və yeniyetmələrin təlim fəaliyyətindən geri qalmasına səbəb olmaqla yanaşı, öz yaşlıları ilə davamlı ünsiyyət saxlamasına, fikir bölüşməsinə maneələr yaratmışdır. Bütün bu hallar da uşaq və yeniyetmələrin psixo-emosional vəziyyətinə mənfi təsir göstərmişdir. Uşaqların təlim fəaliyyəti onların inkişafının mühüm hissəsidir. Psixoloji travmanın yaratdığı fəsadları tam aradan qaldırmaq mümkün olmasa da, travmaya olan reaksiyaları normallaşdırmaq mümkündür. Bunun üçün də uzunmüddətli, sistemativ və davamlı terapiya və reabilitasiya işi aparılır. Bu səbəbdən də xüsusən həmin regionlarda ixtisaslı kadrların sayı və peşəkarlığı artırılmalıdır. Hazırda qiymətləndirmə nəticəsində toplanan məlumatlar əsasında karantin rejiminin qaydalarına riayət olunmaqla fərdi və qrup terapiyalarına başlanılmışdır. Uşaq və yeniyetmələrin yaş və probleminə görə qruplar yaradılmış, psixoloqlar tərəfindən hazırlanmış proqram əsasında həm uşaq və yeniyetmələr, həm də onların valideynləri ilə psixoloji iş aparılır. 600-dən çox ailəyə və 1400 uşağa psixo-sosial yardım göstərilmişdir.

Cari il ərzində Komitə nəzdində fəaliyyət göstərən UADM-lərin fəaliyyətindən 25023 nəfər (9876 ailə) bəhrələnmişdir.

Qadın hüquqları və gender problemləri sahəsində həyata keçirilmiş tədbirlər



Dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində il ərzində bir sıra görüşlər, konfranslar və təlimlər həyata keçirilmişdir.

“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli Qanununun 20-ci maddəsinə əsasən Komitə tərəfindən Məlumat hazırlanmış və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir. Məlumatda gender bərabərliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasında 2019-cu ilə qədər olan vəziyyətin ümumi təsviri və 2019-cu ildə həyata keçirilən tədbirlər, qeyd edilən sahədə əldə edilmiş nailiyyətlər və gələcəkdə həllini gözləyən məsələlər əks olunmuşdur.

Komitə və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün 2 günlük təlim kursu keçirilmişdir. Təlimdə iştirakçılara gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, liderlik, gender auditi, mövcud gender siyasəti və bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər müvafiq mövzularla bağlı məlumat verilmişdir. Təlimlərdə 45-ə yaxın qurumun gender məsələləri və kadr məsələləri üzrə məsul şəxsləri iştirak etmişdirlər.

Eyni zamanda Komitə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində layihə həyata keçirmişdir. Layihə çərçivəsində “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans, “Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili”, “Gender və erkən nikahlar” adlı onlayn təlimlər keçirilmiş, respublikanın 15 rayon və şəhərində Bələdiyyələrdə Gender Komissiyaları yaradılmışdır.

Komitə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPİC) layihəsi ilə

birgə "Gender və erkən nikahlar" mövzusunda onlayn təlim keçirmişdir. Təlimə Mingəçevir və Gəncə şəhərlərindən, Ağdam və Bərdə rayonlarından 30 nəfər iştirakçı (qadınlar, kişilər və gənclər) qoşulmuşdur.

Komitə tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir həyata keçirilmişdir. Tədbirdə ölkə başçısının qadınlara təbrik məktubu səsləndirilmiş və Azərbaycan elminin və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunmuşdur.

Koronavirus pandemiyası ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə müxtəlif peşə sahibləri olan insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Bu məqsədlə Komitə tərəfindən "Görünməyən Qəhrəmanlar" mövzusunda jurnalistlər və yazarlar arasında "Ən yaxşı yazı" müsabiqəsi elan olunmuşdur. Təqdim olunmuş məqalələrin münsiflər heyəti tərəfindən dəyərləndirilməsi prosesi başa çatmış, nəticələr müəyyən olunmuşdur.

Qadın Resurs Mərkəzləri ilə iş



Komitə 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı" texniki yardım layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə Bakı şəhərinin Xəzər rayonunda, Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, rayonlarında həyata keçirilir. Layihə çərçivəsində 2011-2020-ci illərdə 9 Qadın Resurs Mərkəzi (QRM) açılmışdır.

QRM-lərin kənar maliyyələşmədən asılılığını azaltmaq və fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə onların dövlət qeydiyyatına alınaraq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsi təmin edilmişdir. Cari ildə Bakı şəhəri Xəzər rayon QRM və Qusar rayon

QRM qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınmışdır.

Cari il ərzində layihə çərçivəsində 57 nəfər qadın sahibkarlığa başlamışdır. 529 nəfər qadın "Kompüter operatoru", "Mehmanxana inzibatçısı", "Aşpazlıq", "İş axtarmaq və CV yazmaq bacarıqları", "Dil kursları", "QHT-nin yaradılması və idarə edilməsi", "Əlilliyin Dərki", "Layihə yazılması Fandreyzing", "Risklərin təhlili və idarəetmə", "Maliyyə idarəetməsi", "Öz biznesini başla və inkişaf etdir", "Markalaşma, qablaşdırma və satış strategiyası", "Liderlik təlimi", "İş prespektivi" və "Vergi uçotunun aparılması" və sairə mövzularda təlimlərdə iştirak etmişdir.

Komitə cari ilin sentyabr ayından başlayaraq "Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması" layihəsini həyata keçirir. Layihə çərçivəsində məşğulluğuna dəstək göstəriləcək qadınlar üçün "Özünü təqdim etmə bacarıqları", "Liderlik bacarıqlarının inkişaf etdirilməsi", "Gender bərabərliyi və insan hüquqları", "Erkən nikah və məişət zorakılığı" "Maliyyə savadlılığı", "Ailə büdcəsinin idarə olunması", "Biznesin təşkili və idarə olunması" mövzularında təlimlər keçirilmişdir. 28 nəfər qadına biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul şəkildə maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunmuşdur.

Hal-hazırda Xəzər QRM-nin 238 nəfər, Sabirabad QRM-nin 510 nəfər, Qusar QRM-nin 217 nəfər, Masallı QRM-nin 450 nəfər, Zaqatala QRM-nin 337 nəfər, Xaçmaz QRM-nin 192 nəfər, Salyan QRM-nin 265, Neftçala QRM-nin 347, Biləsuvar QRM-nin 243 nəfər üzvü var (Ümumilikdə 9 QRM-nin 2799 nəfər üzvü var).

Beynəlxalq əlaqələrin inkişafı istiqamətində tədbirlər



Tviningq layihəsi üzrə Finlandiya, Yunanıstan, Fransa, Litva və Avstriyanın təqdim etdiyi layihələr nəzərdən keçirilmiş və seçim yekunlaşmışdır. Seçim nəticəsində "Azərbaycanda məişət zorakılığı qurbanlarının dəstəklənməsi və təhlükəsizliyinin təmin

edilməsi mexanizmləri üzrə yerli və dövlət qurumlarının potensiallarının gücləndirilməsi“ adlı Litva və Avstriyanın birgə layihəsi üzrə sənədlər hazırlanmışdır.

Eyni zamanda “Böhran dövründə tətbiq olunan tədbirlər və təcrübələr” mövzusunda hesabatlar hazırlanaraq BMT Qadınlar Təşkilatı və Avropa Şurasına təqdim edilmişdir. Həmçinin uşaqların vəziyyəti ilə bağlı pandemiya dövründə görülən işlərlə bağlı Avropa Şurasının müvafiq Komitəsinə hesabat və təkliflər göndərilmiş, məlumatlar Şuranın saytında öz əksini tapmışdır. BMT-nin “Qlobal miqrasiya şəraitində qadın və qız alveri ilə bağlı ümumi tövsiyələr” adlı sənəd layihəsinə dair təkliflər hazırlanmışdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hərbi təcavüzünə dair Komitə tərəfindən 2 müraciət və 2 bəyannamə hazırlanaraq Xarici İşlər Nazirliyi vasitəsi ilə beynəlxalq təşkilatlara və ailə, qadın və uşaq problemləri ilə məşğul olan xarici ölkələrdə yerləşən müvafiq qurumlara göndərilmişdir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİKA) təşkilatçılığı ilə Komitənin 14 əməkdaşı üçün “Selektiv abortların qarşısının alınması” layihəsi çərçivəsində onlayn təlim təşkil olunmuşdur. Təlimin keçirilməsində əsas məqsəd selektiv abortlar və ailə planlaşdırılması mövzusu üzrə biliklərin artırılmasıdır.

Cari il ərzində Komitə sədrinin İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidenti Məsumə Ebtəkar, Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes, Çin Xalq Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq rəhbəri Elena Sessera və təşkilata təyin olunmuş yeni rəhbər Arian Bauer, BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Orta Asiya üzrə (mənzil qərargahı Cenevrədə yerləşən) regional direktoru Əfşan Xan, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı Fəvqəladə və Səlahiyyətli səfiri xanım Muriel Peneveyre, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fəvqəladə və Səlahiyyətli Səfiri cənab Bəhrom Əşrəfxanov, Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Fəvqəladə və Səlahiyyətli Səfiri cənab Ceyms Şarp, Yaponiyanın Azərbaycan Respublikasındakı Fəvqəladə və səlahiyyətli səfiri cənab Vada Cuniçi ilə görüşü təşkil edilmişdir. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi müzakirə olunmuşdur.

Qəbul edilən hüquqi sənədlər

Zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli, 792s nömrəli Sərəncamının 2.1-2.3-cü bəndlərinin icrası məqsədilə Komitə tərəfindən **“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnamə”**sinin, **“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydası”**nın, **“İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydası”**nın layihələri hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2020-ci il tarixli Qərarı ilə Qaydalar təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2019-cu il tarixli, 291s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə **“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”**nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 sayılı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş **“Azərbaycan 2020: Gələcəyə Baxış”** İnkişaf Konsepsiyasının 7.4-cü bəndinə əsasən Komitə tərəfindən **“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”** hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2020-ci il tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Strategiyanın məqsədi ölkədə uşaq müdafiəsi sisteminin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin **“Uşaq hüquqları haqqında Konvensiyası”**nın prinsiplərinə tam uyğunlaşdırılmasından, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanların yaradılmasından, onların ən ümdə maraqlarının qorunmasından, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının daha səmərəli müdafiəsindən, onlar üçün müasir standartlara malik sosial dəstək xidmətlərinin təmin edilməsindən ibarətdir.

Komitə tərəfindən Strategiyanın icrası məqsədi ilə hazırlanmış **“Uşaq Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”** Azərbaycan Respublikası

Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

Ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasında **“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”** Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.


Analitik araşdırmalar

COVID-19 pandemiyası ilə bağlı ölkədə karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyəti öyrənmək məqsədilə Komitə təhlil aparmışdır. 648 respondentin iştirakı ilə keçirilən araşdırmanın nəticələri təhlil edilərək ictimaiyyətə təqdim edilmişdir. Təhlilə dair bəzi diaqramlar (Diaqram 1, Diaqram 2, Diaqram 3) paraqrafın sonunda təqdim edilmişdir.

Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması və təhlili üzrə metodologiya hazırlanmışdır. Sənədin 2021-ci il ərzində qiymətləndirilməsi və təhlili nəzərdə tutulmuşdur.


Vətən Müharibəsi dövründə Ermənistan hərbi siyasi rəhbərliyi tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terrorizm əməlləri haqqında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil edilmişdir.

Diaqram 1. Karantin dövründə birlikdə keçirilən vaxta münasibətin bölgüsü, faizlə




Qeyd: Karantin zamanı birgə vaxt keçirməyə münasibəti öyrənən zaman sorğuda iştirak edənlərin 58,2%-i karantin dövründə ailəliklə gün boyu birlikdə olmaqdan “razı” olduqlarını, 40,6%-i “qismən razı” olduqlarını, 1,2% isə “razı olmadığını” bildirmişdir.

Diagram 2. Ailədə zorakılıq hallarının baş vermə bölgüsü, faizlə



Qeyd: Ailədə zorakılıq hallarının ölçülməsi məqsədilə keçirilən sorğuda respondentlərin cavablarına əsasən 1,3% zorakılığın tez-tez baş verdiyini bildirsə də, 65,7% isə ümumiyyətlə ailələrində zorakılıqla üzləşmədiklərini qeyd etmişdir.

Diagram 3. Ailədə zorakılıq hallarının kimə qarşı baş verməsinin bölgüsü, faizlə



Qeyd: Sorğuda iştirak edən qadın respondentlərin 68,2%-i, kişi respondentlərin 15,1%-i isə zorakılıq hallarının onlara qarşı baş verdiyini qeyd etmişlər. Kişilərin 84,9%-i, qadınların isə 31,8%-i isə sualı cavablandırmamışdır.

Çap materialları və video roliklər



Komitə tərəfindən “Qohumlar arasında nikahın mənfi nəticələri”, “Erkən Nikah”, “Gender bərabərliyi”, “Ailədə gender bərabərliyi” və “Reproduktiv sağlamlıq” mövzularında bukletlər, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” adlı kitabça, “Ailə Qadın Uşaq” jurnalının 25-ci nömrəsi hazırlanmış və çap edilmişdir.

Xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaq və ailəliklə mütaliə ənənəsini təbliğ etmək məqsədilə “Ailəliklə mütaliə” layihəsi çərçivəsində Komitə əməkdaşlarının ailələrinin iştirakı ilə videoçarx hazırlanmışdır. Həmçinin Komitə tərəfindən “Erkən nikah və onun fəsadları”, “Biz terrora yox deyirik, sülh və ədalət istəyirik”, “Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir - qadınlara və qızlara dəstək olmaq vaxtıdır!” mövzularında videoçarxlar da hazırlanmışdır.

Vətəndaş müraciətləri



Komitə öz Əsasnaməsinə uyğun olaraq 2020-ci ildə vətəndaşların ərizə və şikayətlərinə baxılması və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. 2020-ci il ərzində Komitəyə vətəndaşlardan 6506 müraciət, o cümlədən 4627 ərizə, 1876 şikayət daxil olmuşdur.

Komitəyə daxil olan vətəndaş müraciətləri Komitənin səlahiyyətləri və vəzifələri çərçivəsində baxılmış və cavablandırılmışdır.

Cari il ərzində Komitəyə vətəndaşların müraciətləri ilə bağlı aidiyyəti orqanlardan 691 cavab məktubu daxil olmuşdur.

İlin yekunlarına əsasən vətəndaşların müraciətlərinin ərazi və mövzular üzrə statistik təhlili aparılmış və nəticədə ən aktual problemlər müəyyən edilmişdir. Aparılan araşdırılma zamanı məlum olmuşdur ki, cari ildə Komitəyə ən çox Bakının Yasamal, Binəqədi, Suraxanı rayonlarından, həmçinin Sumqayıt və Lənkəran şəhərlərindən, Sabirabad, Saatlı, rayonlarından müraciətlər daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım (1844), uşaqla keçirilən fərdi məşğələlər (398), müalicə və müayinə olunmaqda köməklik (364), işlə təmin olunma (350), müxtəlif yönümlü sosial müavinətlərin alınması (467), məhkəmə qərarlarının icra edilməməsi (515) ilə bağlıdır.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Komitənin sədr müavinləri tərəfindən Naftalan, Ağdaş, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında vətəndaşların regional qəbulu keçirilmiş və 964 vətəndaş müraciətinə baxılmışdır.

QHT-lərlə iş

Komitə cari il ərzində qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq edərək, birgə layihələr icra etmişdir.

Komitə və "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində ölkədə keçirilən son bələdiyyə seçkilərində qadınların əldə etdiyi nailiyyətlərlə bağlı Deyirmi Masa keçirilmişdir.

Eyni zamanda Komitə və "Sağlam Həyat Naminə" İctimai Birliyinin birgə əməkdaşlığı və British Petroleum Şirkətinin maliyyə dəstəyi ilə 2020-ci il ərzində Tovuz rayonunda "Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində cari ilin mart ayında Tovuz rayonunda qadınlara maliyyə savadlılığı, biznes bacarıqları ilə bağlı təlimlər keçirilmiş, 22 nəfər qadına biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin

gücləndirilməsi üçün qeyri-pul şəklində maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunmuşdur.

Komitə “Azərbaycan uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reintegrasiya Mərkəzi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağı, “NUR” Uşaq evi, həmçinin “Ümid yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində yerləşdirilmiş ümumilikdə 150-yə yaxın uşaq arasında sosial aksiya keçirmişdir. Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən Komitəyə təqdim edilən xüsusi dizayn olunmuş 2.000 tibbi maska və oyuncaqlar uşaqlar arasında paylanmışdır.

KİV, İctimai Şura ilə iş



Mətbuatla iş istiqamətində bütün yerli televiziya kanalları, radio, qəzet, onlayn media və informasiya agentlikləri ilə mütəmadi əməkdaşlıq əlaqələrinin qurulması, müsahibələrin təşkil edilməsi və onların monitorinqinin aparılması işi, verilişlərdə Komitənin təmsilçiliyinin təmin edilməsi, Komitə tərəfindən keçirilən tədbir və görüşlərə medianın dəvəti istiqamətində mühüm işlər həyata keçirilmişdir.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi siyasi rəhbərliyi tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terrorizm əməllərinin, xüsusilə də qadın və uşaqların hədəflənərək qətlə yetirildiyini əks etdirən məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təşkilatlara göndərilməsi məqsədilə bəyanatlar hazırlanmışdır. Bu məqsədlə media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil edilmişdir.

İctimai Tv-nin və Komitənin təşkilatçılığı ilə Ümumdünya Uşaqlar Gününə həsr edilmiş uşaq hüquqlarının müdafiəsi mövzusunda proqram təşkil edilmişdir.

Azərbaycan Televiziya və Radio Yayımaları şirkətinin və Komitənin birgə təşkilatçılığı ilə AzTv-nin “Çıxışa doğru” verilişi “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda həsr olunmuşdur.

Komitə tərəfindən İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün 2020-ci il mayın 14-dən iyunun 22-dək namizədlərin qəbulu elan edilmiş və Seçki Komissiyası yaradılmışdır. Seçki Komissiyasının protokuluna əsasən pandemiyanın yaratdığı problemlərdən irəli gələrək, seçkilərin 2021-ci ildə keçirilməsi və İctimai Şuranın üzvlərinin sayının 11 olması təsdiq edilmişdir.